



# MÜBARİZ

## KESİKDE

1933-cü ildən çıxır

AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZIRLIYININ ORQANI


7

iyun 2018-ci il

Cümə axşamı

Nö 22 (3386)

Qiyməti 40 qəpik



Polis, daxili işlər orqanları Azərbaycan dövlətinin əsas sütunlarından, dayaqlarından biridir. Polis Azərbaycan dövlətinə, dövlətçiliyinə xidmət edir. Azərbaycanın dövlət müstəqilliyinə xidmət edir. Hər bir Azərbaycan vətəndaşına xidmət edir.

### PREZİDENT İLHAM ƏLİYEV MÜSƏLMAN ÖLKƏLƏRİNİN AZƏRBAYCANDAKI SƏFİRLƏRİNİ VƏ DİPLOMATİK NÜMAYƏNDƏLİKLƏRİNİN RƏHBƏRLƏRİNİ QƏBUL EDİB

Mayın 31-də Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlmən ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul edib.

Dövlətimizin başçısı görüşdə çıxış edib.

Ölkəmizin rəhbəri vurgulayıb ki, Müqəddəs Ramazan ayında görüşlərimiz ənənəvi xarakter daşıyır. Biz bəyənləxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq edir, bir-birimizi dəstəkləyirik. İsləm Əməkdaşlıq Təşkilati çərçivəsində əməkdaşlığımız çox uğurludur.

Azərbaycan Prezidenti onu da nəzərə çatdırıb ki, dost ölkələrimiz, müsəlmən ölkələri Ermənistan-Azərbaycan, Dağılıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. Bütün aparıcı bəyənləxalq təşkilatlar bu münaqişənin Azərbaycanın ərazi bütövülüyü çərçivəsində həll olunmasını tələb edən qərar və qətnamələr qəbul edib. BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib. BMT-nin Baş Assambleyası, ATƏT, Qoşulmama Hərəkatı, İsləm Əməkdaşlıq Təşkilati, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, ECO və digər təşkilatlar da oxşar qərar və qətnamələr qəbul ediblər. Bu



qərar və qətnamələr münaqişənin həlli üçün hüquqi zəmin yaradır. Bu qərar və qətnamələr qəbul edilməsindən həmin təşkilatlarda bütün müsəlmən ölkələrinin maraqlarını qoruyan qərar və qətnamələrlərə dəstək verir, onların bir çoxunun təşəbbüskarı olub. İsləm

əməkdaşlıq Təşkilati haqlı olaraq, Azərbaycan dövlətinin bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirir. Azərbaycan İsləm həmrəyliyi məsələlərində çox ənənəvi rol oynayır. Bizim üçün İsləm həmrəyliyini möhkəmlə-

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 5-də Goranboy rayonuna səfərə gəlib. Həmin gün ölkəmizin rəhbəri Goranboy şəhərində ulu öndər Heydər Əliyevin abidəsinə ziyarət edib.

Dövlətimizin başçısı ümummilli liderin abidəsi önnə gül dəstəsi qoyub.

Azərbaycan Prezidenti İlham Əliyev həmin gün Goranboy rayonunda Dəliməmmədli-Quşçular - Fəxrəli - Qurbanzadə-Alpout, Dəliməmmədli-Muzdurlar-Qırıqlı avtomobil yollarının açılışlarında iştirak edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına yolun texniki göstəriciləri barədə məlumat verib.

Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.

Sonda xatirə şəkli çəkdirilib.

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 5-də Goranboy rayonunda "Region Agro"

### AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN GORANBOY RAYONUNA VƏ NAFTALAN ŞƏHƏRİNƏ SƏFƏRİ

Məhdud Məsuliyyəti Cəmiyyətinin açılışında iştirak edib.

İqtisadiyyat naziri Şahin Mustafayev dövlətimizin başçısına müəssisəsə barədə məlumat verib.

Azərbaycan Prezidenti müəssisənin kollektivi ilə görüşüb.

Sonda xatirə şəkli çəkdirilib.

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 5-də Goranboy rayonunda hər biri 40 meqavolt amper gücündə olan iki transformatorun quraşdırıldığı 110/35/10 kilovoltluq 2x40 MVA gücündə "Dəliməmmədli" yarımstansiyasının açılışında iştirak edib.

Dövlətimizin başçısı yarımstansiyani işə salıb.

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 5-də Goranboyda Bayraq Muzeinin açılışında iştirak edib.

Dövlətimizin başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsib.

İyunun 5-də Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının ikinci növbəsinin İpək yolu ilə kəsmişə qurğusunun və ondan sonrakı 4,95 kilometrlik hissəsinin açılışı olub.

Azərbaycan Prezidenti İlham Əliyev açılışa iştirak edib.

Azərbaycan Prezidenti İlham Əliyev iyunun

Azərbaycan Prezidenti İlham Əliyev mayın 31-də ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini xanım Bricket Brink qəbul edib.

Dövlətimizin başçısı mayın 31-də Avropa Komissiyasının büdcə məsələləri və insan resursları üzrə komissarı Günter Ottingerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Ölkəmizin rəhbəri mayın 31-də "İçbari Tibbi Siyorta" üzrə Dövlət Agentliyinin investisiya əməliyyatlarının aparılması Qaydasının tasdiq edilməsi haqqında fərman imzalayıb.

Mayın 31-də Azərbaycan Prezidenti İlham Əliyev Ceyhun Valeh oğlu Məmmədovun Azərbaycan İlahiyat İnstitutunun rektorunu təyin edilməsi haqqında sə-

rəncam imzalayıb.

❖❖❖❖

Mayın 31-də dövlətimizin başçısı mərkəzi mülki aviasiya sahəsində uzunmüddətli səmərəli faaliyyətinə görə Raqub Baxdı oğlu Səmədova Azərbaycan Respublikası Prezidentinin fərdi təqədümünün verilmesi sərəncamı sərəncam imzalayıb.

❖❖❖❖

Mayın 31-də ölkəmizin rəhbəri Azərbaycan Respublikasının mərkəzi aviasiya işçilərinin müəkafatlandırılması haqqında sərəncam imzalayıb.

❖❖❖❖

Dövlətimizin başçısı İlham Əliyev mayın 31-də İsa Müğannanın 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

❖❖❖❖

Ölkəmizin rəhbəri mayın 31-də Azərbaycan Respublikasının Nazirlər Kabinetinə Dövlət

Feldyeger Xidmətinin Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyinə verilmesi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bözi sərəncamlarının ləğv edilməsi haqqında sərəncam imzalayıb.

❖❖❖❖

İyunun 1-də dövlətimizin başçısı İmisi利 rayonunun İmisi利 - Yalvac - Rəsullu - Göbəktala - Şahverdi - Bəhrəmtəpə - Qaragövəndikli avtomobil yolu tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

❖❖❖❖

İyunun 3-də ölkəmizin rəhbəri Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi Vladimir Kuyşinovu qəbul edib.

❖❖❖❖

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 4-də İran İslam Respublikası Prezidenti Aparatının rəhbəri Mahmud Vaezini qəbul edib.

Dövlətimizin başçısı iyunun 4-də su təsərrüfatı və meliorasiya işçilərinin təltif edilməsi və bir gruppuna "Əməkdar mühəndis" fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

❖❖❖❖

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 4-də İsvə Krallığının milli bayramı münasibətilə Kral Əlahəzərət XVI Karl Qustava təbrik məktubu göndərib.

❖❖❖❖

Dövlətimizin başçısı iyunun 5-də Naftalan şəhərində yeni körpələr evi-uşaq bağıcası binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

❖❖❖❖

Ölkəmizin rəhbəri iyunun 5-də Goranboy şəhərində əhalinin mənzil-maişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında sərəncam imzalayıb.

❖❖❖❖

### MÜSƏLMAN ŞƏRQİNDƏ İLK RESPUBLİKA AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ

1920-ci il yanvarın 11-də Parisdə Müttəfiq Dövlətlərin Ali Şurası Azərbaycanın istiqaliyyətinin de-faktō tanınması haqqında yekdiliklə qərar qəbul etdi. Yanvarın 14-də bu xəbər Azərbaycana çatdırıldı və parlament onu tətənəli şəkildə qeyd etdi. Millət vəkilləri və parlamentin iclasında iştirak edən xarici ölkələrin diplomatik nümayəndləri iştirakçılarında qurban getmiş Vətən oğullarının və Osmanlı əsgərlərinin xatirəsini yad etdilər. Bu hadisə münasibətilə ümumi amnistiya elan edildi...

### DAXİLİ İŞLƏR NAZIRLIYI MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI

Respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov Azərbaycanda səfərdə olan İsgəncələrin qarşısının alınması üzrə Avropa Komitəsinin (CPT) prezidenti Mikola Qnatovskinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib...

Bax səh.2.

## NÜMAYƏNDƏ HEYƏTİMİZ QAZAXİSTANDA

Daxili işlər nazirinin müavini - Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti mayın 29-31-də bu ölkədə səfərdə olub.

Səfərin birinci günü nümayəndə heyəti daxili işlər orqanları-nın vahid sistemində daxil olan Qazaxistan Respublikası Milli Qvardiyasının inzibati binasında qurumun baş komandanı, general-leytenant Ruslan Jakslikovla görüşüb.

Görüş zamanı Azərbaycan nümayəndə heyətinin rəhbərində Milli Qvardiyasının xidməti-döyüf fəaliyyəti, beynəlxalq əlaqələri barədə məlumat verilib. Əməkdaşlığın gələcək perspektivlərinin müzakirə olunduğu görüşdə qarşılıqlı təcrübə mübadilisinin vacibliyi vurgulanıb.

Səfər proqramına uyğun olaraq, növbəti görüş Qoşunların İdarə Olunması Mərkəzində baş tutub. Mərkəzin akt zalında monitor vəsitsilə idarəetmə, idarəetmənin texniki imkanları



praktiki olaraq nümayiş etdirilib.

Həmin gün general-leytenant Ş.Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxistan Respublikası Milli Müdafiə Universitetində təlim-təhsilin vəziyyəti ilə maraqlanıb, yaradılmış şəraitlə tanış olub. Universitetin beynəlxalq əlaqələri barədə azərbaycanlı qonaqlara malumat verilib.

Daha sonra Daxili Qoşunların zabitlərindən ibarət nümayəndə heyəti Milli Qvardiyasının Astana şəhərində yerləşən "N" sayılı hərbi hissəsinin istifadəsində olan hərbi texnika, müxtəlif silahlardırma vəsitslərinə baxış keçirib.

Səfərin sonuncu günü nümayəndə heyəti Karakanda şəhərində Qazaxistan Milli Qvardiyasının Mərkəzi Regional Komandanlığının rəhbəri, general-major Erkin Botakanovla görüşüb. Qarşılıqlı fikir mübadiləsi şəraitində keçen görüşdən sonra qonaqlar Regional Komandanlığı iki hərbi hissəsinə baş çəkiblər. Nümayəndə heyəti hərbi hissənin hərbi-texniki imkanları, şəxsi heyətin xidməti-döyüf fəaliyyəti, sosial məsiət şəraiti ilə tanış olub.

A.Nəcəfova,  
polis polkovnik-leytenantı



Respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov Azərbaycanda səfərdə olan İşgəncələrin qarşısının alınması üzrə Avropa Komitəsinin (CPT) prezidenti Mikola Qnatovskinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Qonaqları salamlayan nazir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu ən müümən vəzifələrden birinin insan hüquq və azadlıqların müdafiəsi olduğunu vurgulayaraq, tutulmuş və ya həbs edilmiş şəxslərin qanunla müəyyən edilmiş hüquq və azadlıqlarının tam təmin edilməsinin, o cümlədən onların kobud rəftara, işğon-

Xüsusən, əvvəllər 500 manatadək maddi ziyanla nəticələnən oğurluğa görə iki ilədək, döymə cinayətinə görə isə altı ayadək azadlıqla məhrumetmə cezası nəzərdə tutulduğu halda, həmin əməllər dekriminallaşdırılaraq inzibati xəta kateqoriyasına keçirilib. Nəticədə qeyd edilən oğurluqlara görə üç ayadək, döyməyə görə iki ayadək inzibati həbs müəyyən edilib.

## DİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI

cəyə məruz qalmamasının DİN rəhbərliyinin də xüsusi nəzarətində olduğunu diqqətə çatdırıb.

Komitə təmsilçilərinin keçirdiyi monitorinq nəticələrinə dair hesabatın rəhbərlik etdiyi qurum tərəfində diqqətlə öyrənildiyini deyən nazir insan hüquqlarının təmin olunması işinin səmərəliyinin artırılmasına yönələn tövsiyələrin icrasına başlanıldıgını xatırladı və sənədə ekinci tapan digər məqamlara toxunub. Həmçinin saxlanılan şəxslər, o cümlədən yeniyetmələrə qarşı fiziki zoraklıqla bağlı hesabatda göstərilən xüsusatlara aydınlıq gotirərək işgəncəyə məruz qalması güman edilən şəxslərlə bağlı aparılan araşdırmlar zamanı 11 faktdan yalnız 1-nin təsdiqləndiyini, bununla əlaqədər 1 əməkdaşın DIO-da xidmətdən xaric edildiyini və 7 əməkdaş barəsində ciddi intizam tədbirlərinin görüldüyünü bildirib.

Hesabatda qanunvericiliklə inzibati həbs müddətinin 90 günədək müəyyən olunmasının negativ hal kimi qiymətləndirilməsi və bağlı qeyd olunub ki, ölkəmizdə cinayət qanunvericiliyinin humanistləşdirilməsi ilə bağlı son illər müümən hüquqi islahatlar hayata keçirilib.

Sonuncu monitoring zamanı hesabatda əksini tapmış daha bir narahatedici məqam həbsənən şəxslərin istintaq təcridxanalarından müvəqqəti saxlama yerlərinin tez-tez qaytarılması onların yenidən pis raftara və ya işğonçaya məruz qalması riskini artırması ilə əlaqədar qonaqların nəzərinə çatdırılıb ki, "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" qanunun 8-ci maddəsinə əsasən, ayrı-ayrı istintaq hərəkatlarının aparılması və ya həbs edilmiş şəxsin məhkəmə icraatında iştirakının təmin edilməsi məqsədilə o, ibtidai arasdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin əsaslıdırılmış qərarı ilə ayda 10 gündən artıq olmayan müddət istintaq təcridxanasından müvəqqəti saxlama yerinə köçürürlər. Bu halda, eləcə də istintaq təcridxanasi na geri qaytarıldığda həmin şəxs tibbi müayinənən keçirilir. Bütün bu prosedurlar mütələq şəkildə qanun çərçivəsində icra olunur. Xüsusi və vurgulanıb ki, həmin qanun insan hüquqları sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatlarla, eləcə də Avropa Şurası ilə six əməkdaşlıq şəraitində hazırlanıb və bu qurumların müsbət

keçirilib. Həmin müddətdə aşkarlanan kobud rəftar, əsəssiz götirmə, saxlama hallarına görə 115 əməkdaş intizam məsuliyyətinə cəlb edilib. Onlardan 7 nəfəri xidmətdən xaric olunub, daha 7-si tütüdə vəzifədən azad edilib, 101 nəfər barəsində isə digər intizam tədbirləri görürlər.

Səmimi qəbulu və ətraflı məlumatə görə minnətdarlığını bildirən İşgəncələrin qarşısının alınması üzrə Avropa Komitəsinin prezidenti cənab Mikola Qnatovski rəhbərlik etdiyi qurumun müxtəlif vaxtlarda keçirdiyi monitorinqlər zamanı aşkarlanmış çatışmazlıqların bir qisminin aradan qaldırıldığı, insan və vətəndaş hüquq və azadlıqlarının pozulması hallarına DİN-in rəhbərliyinin her zaman principial mövqədən yanaşdığını qeyd edib. Eyni zamanda, şəhər, rayon polis orqanlarına götirilən şəxslərin saxlanılması ilə bağlı müəyyən tövsiyələrinə verib, əməkdaşlığın müsbət nüfuzu kimi mövcud nöqsanların qisa müddətdə aradan qaldırılacağına əminliliyi ifadə edib.

Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.

4 iyun 2018-ci il

Əvvəli ötən sayımızda.

1918-ci ilin yazında Andranik 800 nəfərlik quldur dəstəsi ilə Naxçıvan bölgəsinə hücum keçdi. Yerli əhaliyə kömək məqsədilə həmin il avqustun 7-də türk paşası Kazim Qarabəkir Naxçıvana daxil oldu. Bununla da erməni-dəsnak qüvvələrinin Naxçıvan torpaqlarındaki özbaşınağına son qoyuldu. Mudros barışından sonra Osmanlı qüvvələri noyabrın 11-də Naxçıvanı tərk etməyə məcbur oldu. Yerli əhali erməni təcavüzündən qorunmaq üçün 1918-ci ilin noyabrında Araz-Türk Respublikasının yaradıldığı elan etdi. 1919-cu ilin martına kimi fəaliyyət göstərən Araz-Türk Respublikası Naxçıvan bölgəsinin ermənilərin işğalı altına keçmişsinə imkan vermadı.

Azərbaycan hökuməti də Naxçıvanın müdafiəsi üçün ciddi tədbirlər görürdü. 1919-cu il fevralın 28-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə Naxçıvan general-qubernatorluğu yaradıldı. Bəhram xan Naxçıvanın general-qubernatoru təyin edildi.

Ermənilərin Naxçıvan torpaqlarına yiyələnmək cəhdəri 1919-cu ilin yazında daha da gücləndi. Bölgədəki ingilis komandanlığının razılığı ilə 1919-cu ilin mart-iyul aylarında Naxçıvan bölgəsində erməni idarəciliyi yaradıldı. Naxçıvan əhalisi bu qərara qəti etirazın bildirdi. İyulun 25-də Naxçıvan əhalisi erməni qoşunlarını əzərkən onları qaćmağa məcbur etdi. Beləliklə, Naxçıvan bölgəsinə «erməni idarəciliy» ləğə edildi.

Paris sülh konfransında iştirak edən İran nümayəndə heyəti isə təqdim etdiyi memorandumda Bakı, Dərbənd, Şəki, Səməx, Gəncə, Qarabağ, Naxçıvan və İrəvanın ona verilməsini tələb edirdi. Mühəribədə heç bir rolu olmayan İranın bu qəribə iddialarına konfrans heç bir reaksiya vermədi, üstəlik, 1919-cu il 9 avqust tarixli ingilis-İran müqaviləsindən sonra onun nümayəndələri konfransdan uzaqlaşdırıldı. 1920-ci il martın 21-də İran Azərbaycan dövlətini müstəqil dövlət

kimi taniyaraq onunla dostluq haqqında müqavilə imzaladı.

Nəhayət, 1920-ci il yanvarın 11-də Parisdə Müttəfiq Dövlətlərin Ali Şurası Azərbaycanın istiqaliyyətinin de-faktō tanınması haqqında yekdilliklə qərar qəbul etdi. Yanvarın 14-də bu xəbər Azərbaycana çatdırıldı və parlament onu tətənəli şəkildə qeyd etdi. Millət vəkilləri və parlamentin iclasında iştirak edən xarici ölkələrin diplomatik nümayəndələri istiqal yolunda qurban getmiş Vətən oğullarının və Osmanlı əsgərlərinin xatırısına yad edildər. Bu hadisə münasibətilə ümumi amnestyi elan edildi.

Yanvarın 19-da Azərbaycanın və Gürcüstanın rəsmi nümayəndələri Paris sülh konfransı Ali Şurasının iclasına dəvət

lori səviyyəsində əlaqələr qurmağa nail oldu. Azərbaycan Xalq Cümhuriyyətinin dövlət quruluşu parlamenti respublika idi. Yeni yaranmış dövlət öz fəaliyyəti dövründə «Türkşəmək, islamlaşmaq və müasirləşmək» ideyəsi uğrunda mübarizə aparırdı. Hökumət Gəncədəki fəaliyyəti dövründə - 1918-ci il iyunun 27-də Azərbaycan dilinin dövlət dili elan edilmiş haqqında fərman imzalandı. Azərbaycan dilli savadlı kadrların çatışmazlıq nəzərə alınaraq, dövlət idarələrində müvəqqəti olaraq rus dilindən istifadə olunmasına icazə verildi. İyunun 24-də üzərində ağ rəngli aypara və səkkizguşlu ulduz təsviri olan qırmızı bayraq dövlət bayrağı kimi qəbul edildi, noyabrın 9-də isə həmin bayraq üçşəngli - yaşıl, qırmızı və mavi zolaq-

lıri gəmilər hesabına Xəzər donanması yaradıldı.

1919-cu il iyulun 21-də parlament «Azərbaycan Respublikasının Müəssisələr Məclisinə seckilər haqqında» Əsasnaməni təsdiq etdi. Həmin il avqustun 11-də parlament tərəfindən qəbul olunmuş «Azərbaycan vətəndaşlığı haqqında» qanuna görə özü və ya valideynləri Azərbaycan ərazisində anadan olmuş keçmiş Rusiya imperiyasının bütün təbəələri milli və dini məmənəbiyyətindən asılı olmayıraq, Azərbaycan vətəndaşlığı hesab olunurdu.

Xalq maarifi sahəsində ciddi nailiyyətlə qazanıldı. Orta məktəblərin toxumının yarısı milliləşdirildi, məktəblərdə rus tarihi əvvəzində ümumtürk tarixi tədris olunmağa başlandı, bütün məktəblərdə Azərbay-

yanı tədbirdi. Gürcüstanla 8,7 min kvadrat kilometr, Ermanistanla isə 7,9 min kvadrat kilometr həmsərhəd ərazi Azərbaycan hökuməti tərəfindən mübahisəli torpaq sayılır. Azərbaycanın əhalisi 2 milyon 862 min nəfər idi ki, onun 70 faizi müsəlmanlar təşkil edirdi.

Azərbaycanın beynəlxalq aləmdə təninizmə baxmayaraq, ölkənin şimal sərhədlərindəki vəziyyət gərgin olaraq qalır. Sovet Rusiyasının xarici işlər komisarı G.Çicerin 1920-ci il yanvarın əvvəlində Azərbaycan hökumətinə göndərdiyi notada Denikin əleyhinə hərbi ittifaq bağlamağı təklif edirdi. Azərbaycan rəhbərliyi başa düşürdü ki, Sovet hökumətinin əsas məqsədi bu gənc respublikanı Denikinə qeyri-bərabər hərbi münəqşidiyi cəlb edib zaiflətmək, son onun istiqaliyyətinə son qoymaqdır. AXC-nin xarici işlər naziri F.Xoyski cavab notasında yazardı ki, Denikinə Sovet hökuməti aradı məbərəzə rus xalqının daxili işidir və Azərbaycan hökuməti Rusianın daxili işinə qarışmaq niyyətində deyil. Çicerin yanvarın 23-də ikinci notasında Azərbaycanın müstəqilliliyinə münasibətiini bildirməkdən yan keçir və Azərbaycan hökumətini Denikinə qarşı mübərizə aparmadıq imtiyətə gənəhəndirirdi. F.Xoyski isə notasında Azərbaycanın istiqaliyyətinin Sovet Rusiyası tərəfindən qeyd-sərtizə tanınmasını təsdiq edirdi. Çicerin ikinci 7-də göndərdiyi növbəti nota baş aldatmaqdən və vaxt uzatmaqdən başqa bir şey deyildi. Getdikcə aydın olurdu ki, Rusyanın bu hərəkətləri Azərbaycana qarşı hazırlanan hərbi müdaxiləni pardalımkən və Azərbaycan hökumətinin sayıqlığını azaltmaq məqsədi güdür. Sovet Rusiyasının Azərbaycana əsl münasibətini V.Leninin 1920-ci il martın 17-də Qafqaz cəbhəsinin hərbi-inqilab Şurasının üzvləri - Smilqə və Orconikidze gəndordiyi telegramı dölgün əks etdirir: «Bakını zəbt etmək bizə olduqca və olduqca zəruridir, bütün səylərimizi buna verin».

Ardı var.

## MÜSƏLMAN ŞƏRQİNDƏ İLK RESPUBLİKA AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ

Anar İsgəndərov,  
Bakı Dövlət Universitetinin kafedra  
müdiri, tarix elmləri doktoru, professor

edildilər. Antanta Cənubi Qafqazın yeni dövlətlərinin tanımaq onları xarici təcavüzdən qorumaq üçün öz üzərinə öhdəliklər götürdü. Azərbaycan tərəfi ABŞ və Avropanın dövlətlərindən alınması nəzərdə tutulan 100 parovoz, 2 min adəd çən, 500 bağlı vəzifə müqabilində 200 milyon pud ağ neft, eləcə də pambıq, yun, ipşik, gəndəri məhsulları göndərməyi öhdəsinə götürdü.

Azərbaycan Xalq Cümhuriyyətinin de-faktō tanınmasına qədər dövlət quruluşu sahəsində heç bir təcrübə olmayan xalq qısa bir müddət ərzində normal fəaliyyət göstərən dövlət aparıcı yaratmağa, 20-dən çox dövlətlə, o cümlədən, Türkiyə, Gürcüstan, Ermanistan, İran, Belçika, Hollanda, Yunanistan, Danimarka, İtalya, Fransa, İsveçə, İngiltərə, ABŞ, Ukrayna, Litva, Polşa, Finlandiya və başqaları ilə baş konsuluq, konsul agentlik-

lardan ibarət olan bayraqla əvəz olundu. Avqustun 11-də ümumi hərbi səfərbərlik elan edildi və 1894-1899-cu il təvəllüdü bütün Azərbaycan vətəndaşları hərbi xidmətə çağırıldılar. Sentyabrın 1-də Hərbiyə Naz

# YAŞANAN İLLƏR, YAŞLANAN ÖMÜR...

Düz beş il öncə Novruz bayramı ərəfəsində görüşmüştü. Həm xatirələr çözələnmişdi, həm də illərin yadigarı olan şəkillər ötənlərə bələdçilik eləmişdi...

Dünya görmüş, yaşı altmış, yetmiş, səksəni haqlamış insanlarla ünsiyətdə olmaq hardasa sözə söykək adamların, deyərdim ki, ən böyük qazancıdır...

Onu bu gün həm Xəzər rayonunda, həm də respublikamızda DİO-da çalışılanlar, təqaüdə çıxanlar əksəriyyəti tənqidir. İstəfada olan polis polkovnik Altay Böyükəgoğlu Mansurov 1938-ci ilin iyun ayının 6-də dünyaya göz açıb.

Elə ilk görüşümüzda ona ünvanladığım ilk suali da yaxşı xatirlayıram. Sual təxminən belə idi: "Adınızı kim qoyub və nə üçün Altay?". Cavabı belə olmuşdu: "Adımı atam qoyub. Bu gün də hər bir türk olduğunun adını qırurla çəkdiyi qədim Altay dağlarının şərəfinə. Ailədə beş uşaq olmuşuq"...

Daxili işlər orqanlarına gəlməyinin tarixçəsi də maraqlıdır. Uşaq vaxtı hərbçi olmaq istəyirmiş. Ancaq valideynləri buna razılıq vermirlərmiş. İndiki Azərbaycan Pedaqoji Universitetinin Tarix fakultəsini bitirdikdən sonra hərbi xidmət gedib. Hələ ordudaykən zabitlər kursunu bitirib. Təxris olunduqdan sonra Əzizbəyov Rayon Partiya Komitəsi tərəfindən daxili işlər orqanlarına göndərilsə də onu get-gələ salıblar. Nəhayət, 1971-ci ilin noyabrında onu daxili işlər naziri Arif Heydərov qəbul edib. Altayı DİN-də Siyasi İşlər üzrə Şöbəyə instruktur götürüb. İki il yarım işlədikdən sonra təlimatçı vəzifəsinə irəli çəkilib və 1974-cü ilin iyun ayında Dəmir Yolu Mili Şöbəsinə siyasi tərtibə işləri üzrə rəisi müavini göndərilib. Elə həmin ərafədə SSRİ Daxili İşlər Nazirliyi Akademiyasının Rostov



fakultəsinə qəbul olunub və oranı da bitirib. 1975-ci ilin dekabrında isə Aeroporda Milis Şöbəsinə əməliyyat işləri üzrə rəis müavini təyin edilib. Üstündən heç 9 ay keçməmiş həmin şöbənin rəisi vəzifəsini ona həvələ ediblər. 1986-ci ilin yanvar ayında Altay Mansurov Əzizbəyov Rayon Daxili İşlər Şöbəsinə rəisi vəzifəsinə təyin olunub. 1992-ci ilin iyun ayında kimi xidmət edib və 54 yaşında təqüdə göndərilib...

Əzizbəyov Rayon Daxili İşlər Şöbəsində rəis işləyərkən ən böyük arzularından birinci-milis əməkdaşlarından ibarət atlı patrul xidməti yaratmaq üçün ölkənin ən çatın vaxtında Ağstafa atlılıq sovxoşundan 14 baş at alıb, atlar üçün tövslət bəliş təkirdir. Bir səzələ, çalışış hər zaman hər işdə yenilik eləsin, fərqlənsin. Lakin ölkədə hərc-mərcəlik başlıdıqdan və onu işindən, sevdiyi peşəsindən uzaqlaşdırıldıqdan sonra həyata keçirmək istədikləri elə arzu olaraq qalib.

Bu gün də əli işdən-gücdən soyumayıb. Xəzər Rayon Ağsaqqallar Şurasının üzvüdür. Qocaman həmkarımız övlad sarıdan da yarışır. Böyük oğlu Mansur polis polkovnik-leytenantı, kiçik oğlu Seymur isə Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşıdır. Ölkə və DİN rəhbərliyinin bu gün veteranlara göstərdiyi diqqət və qayğıdan çox razıdır.

Iyunun 6-da 80-nin dizini qatladi. Qarşında isə hələ yaşaması çox illər və nəvə-nəticə toyları var...

H.Təmirov,  
polis mayoru

## TALEYİMİZİ KİMƏ HƏVALƏ EDİRİK? *Bu suala cavab axtardılar*

Tədbirdə narkomaniya ilə bağlı hazırlanmış stendlərin birində bu fikirlər diqqətimi çəkdi: "Narkomaniyani deyil, güñəşli gələcəyi, aydın sabahları seçək". Elə polislər də bu məqsədə golmışdır. Səbail rayonundakı 49 nömrəli məktəb.

Məktəbin direktoru Təhminə Əsədova zərərlər vərdislər, o cümlədən narkomaniya ilə mübarizədə əhəmiyyətli rol oynayan belə maarifləndirici tədbirlərin təşkilatçısı oldu-



göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaranan, cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biridir. Narkotik qəbul edənlərin, xüsusi ilə yeniyetmənin kriminal meyilləri daha təhlükəlidir. Xarakterin zişliyi, mənəvi özünənəzaratın hələ tam formallaşmaması onların cinayət əməllərinə səvq edilməsini asanlaşdırır.

Rayon Polis İdarəsi rəsminin şəxsi heyətlə iş üzrə köməkçisi, polis polkovnik-leytenantı Emil Cavadov şagirdlər diqqəti olmalarını, təraflarında narkotik maddələrdən istifadə edən insanları gördükdə onlardan uzaq



günə görə DİN rəhbərliyinə minnətdarlığını ifadə etdi. O dedi ki, ictimai dəstək nümayis etdirən aidiyatı qurumları da qosuldugu bu tədbirlərdə narkomaniyanın fəsadları barədə geniş məlumat verilir, gəncliklərimizin onun təsiri altına düşməməsi üçün əməli işlərin görülməsində hər könin vətəndaşlıq mövqeyi sərgiləməsinin vacibliyi vurgulanır.

"Paytaxtımızda və yerlərdə polisin təşkilatlılığı ilə keçirilən narkomaniya ilə mübarizə hər olmuş maarifləndirici tədbirlərdə dəniz gətirilən narahatlıq basa dülənlərdir. Çünkü həlli vacib məsələlərin sonunda gəncliklərimiz və gələcəyimiz tələyi dayanır. Onları insanın qanını, canını deyil, həm də psixologiyasını, mənəviyyatını məhv edən, özündən ömürlük asıl vəziyyətə salan düşməndən qorumaq üçün, sözün əsl mənasında, birləşməyimiz çox vacibdir. Bu həm də qapımızı döyenə bəlanın, səssiz ölümün doğmalarını, əzizlərimizi bizdən qoracaq qədər güclü olmasını görüb həyacan təbili çalan, şəxsiyyətin deqradasiyaya uğradığının fərqliyədən insanların istəyidir, tələbidir. Daha daqiq desək, bu, cəmiyyətin öz tələbidir".

Səbail RPI-nin rəsi, polis polkovnikı Şəmsir Kazimov səylədi bunları.

Qeyd olundu ki, narkomaniya cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərər vuran, sosial-iqtisadi inkişafə mənfi təsir

T.Hafiz

## "DƏMİR YEYƏN" ADAM

Həftədə azy bir dəfə dəmir qəbulu məntəqəsinə baş çəkərdi. Gətirdiyini satar, sonra da "yoxa" çıxardı. Burdakilar artıq onu tanıydırlar. Nə gətirsəydi, qəbul edərdilər. Əzilmiş, döyülmüş, palçıqlı dəmir və mis qabları kisənin içində elə gətirirdi ki, gərənlər halına acıydı. Üstü-başlı fərli deyildi, necə deyərlər, hər tərəfindən ehtiyac yağırdı.

Amma günlərin birində az qalmışdı ki, "ilişə". Qəbul məntəqəsinə gələnlərdən biri onun gətirdiklərini görüb dedi: "Vallah, men də neçə illərdi dəmir-dümürlə qazanıram, ancaq bəxtim belə qiymətliləri çıxmayıb ki, cibim pul gorusun..."

Əvvəlcə tutulmuşdu, nəfəsi təngmişdi, nə deyəcəyini bilməmişdi. Sonra söz deməkdən vəzifə gülümsəməkə özünü vəziyyətdən çıxarmışdı. Həmin səhəbdən sonra bir müddət ortada görünməmişdi...

Ardı 4-cü səhifədə

Qədim olduğu qədər də füsüñkar təbiətə malik Odlar yurdun bütün dövrlərdə müxtəlif təyinatlı şəfa ocaqları ilə məhsur olmuşdur. Belə şəfa mənbələrindən biri də Naftalan neftidir. Minbir dərdin dərməni olan bu neftin müalicəvi xüsusiyyəti malik olmasının tarixi çox qədimlərə gedib çıxır.

Rəvayətə görə, qədim İpək yolunun üstündə yerləşən bu diyarın keçən karvanın sarvanı hey-lardan bəzilərilə görüşmək istədiyimi deyəndə: "Bizdə belə çoxdur, hamisini çağırıb?" -dedi. Görür. Xəstəliyin digər dəvelərə keçməsinin qarşısında "Kimdə bu dərmandan varsa, heç bir yaradan qorxmasın" sözü yazılıbmış. Sonra əlavə etdi: "Mən elə galır ki, polis baş leytenantı Aydin Abdullayevdən başlamanaq yaxşı olar".



Gənc həmkarımla da əməliyyat işləri üzrə rəis müavini, polis polkovnik-leytenantı Cəbrayıl Əhmədovun otağında görüşdük. Rəis müavini dedi ki, gənc olmasına baxmayaraq, çox məsuliyyətli əməkdaşdır. Verilən tapşırıqları vaxtında və düzgün yerinə yetirir, öz üzündən tələb olunur, təcrübəli əməkdaşlardan öyrənməyə xüsusi diqqət yetirir. Nar-

## GƏNCLİK İSTƏYİ ƏZMİ İLƏ

davam etdiridi quruculuq işləri Naftalandan da kotıkların qanunsuz dövriyyəsinə qarşı mübarizəyən keçməyib. Müasir dünya standartlarına cavab də, eləcə də axtarışda olanların tutulmasına veran istirahət və sağlamlıq mərkəzləri ilin bütün xüsusi fərqlənlər. O, təkcə rəhbərliyin deyil, şəhər fəsillərində bura üz tutanların ixtiyarına verilmişdir.

Və sözsüz ki, onların təhlükəsizliyi də əsas amillərdən biridir. Naftalan ŞPŞ-nin rəisi, polis polkovnik-leytenantı Ziya Əliyevlə səhəbəmiz həm də bə mövzudə oldu. Öyrəndim ki, cinayətkarlıqla mübarizə və ictimai asayışın qorunması sahəsindəki məqsədönlü tədbirlərlə yanaşı şəhərin şəxsiyyətlərinin təhlükəsizliyinin təminini də daima diqqət mərkəzində saxlanılır. Şəxsi heyət bu istiqamətdə gündəlik məlumatlandırılır, əhali arasında mütəmadi olaraq maarifləndirmə tədbirləri keçirilir.

Cingiz Şıxverdiyev,  
polis polkovnik-leytenantı

## YAŞAMAQ VƏ YAŞATMAQ ÜÇÜN...

Təbiət canlı varlıqdır və hər bir insan onu sevməyə, qorumağa borcludur, daha səmimi desək, buna məhkumdur. Unutmaq lazımdır deyil ki, dünya bizim dünənimiz, bu günümüz və sabahımızdır.

*Dünya bizim beşiyimiz, dünya bizim axırvat, axır evimizdir. Dünyanı yaşatmaq istəyin, əmək məsələsi olan İnsan yaşasın və yaşasın...*

Aytən Tahirova,  
polis leytenantı

## AZƏRBAYCAN RESPUBLİKASININ DAXİLİ İŞLƏR NAZIRLIYI BAŞ ƏMƏLİYYAT VƏ STATİSTİK İNFORMASIYA İDARƏSİNİN TABEÇİLİYİNDƏ OLAN ORQANLarda VAKANT KİCİK RƏİS HEYƏTİ VƏZİFƏLƏRİNDE XİDMƏTƏ QƏBULLA ƏLAQƏDAR MÜSABIQƏ ELAN EDİR

Respublikanın İmisi «Asan xidmət» mərkəzində (3 əməkdaş). Vakant yerlərin tutulması məqsədi ilə keçirilən müsabiqədə aşağıdakı tələblərə cavab verən Azərbaycan Respublikasının kişi və qadın vətəndaşları iştirak edə bilərlər.

Kiçik rəis heyəti vəzifələrinə Azərbaycan Respublikasının orta-ixtisas və ali təhsil məssisələrini bitirmiş, yaşı 20-dən 25-dək, boyu 160 (qadınlar, 170) (kişilər) santimetrdən yuxarı olan, həqiqi hərbi xidmət müddətini tam başa vurmış (kişilər üçün), özü və yaxın qohumları məhkum olunmamış, «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə» ilə müəyyən edilmiş şərtlərə cavab verən, yaşayış yeri üzrə İmisi və Şəki şəhərlərində (ətraf rayonlarda) daimi qeydiyyatda olanlar müraciət edə bilərlər.

Müsabiqə iştiraklarının sağlamlıq vəziyyəti, biliyi və si-

ziki hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanacaq. Müsabiqədə ali təhsillilər, kompyuterlə işləmək qabiliyyətinə malik olan və xarici dillər bilən şəxslərə üstünlük veriləcək.

Xidmət qəbul olunmaq istəyən şəxslər 2018-ci ilin iyun ayının 6-dan iyul ayının 6-dək iş günləri saat 10:00-dan 17:00-dək Bakı şəhəri Nizami rayonu Məhsəti küçəsi 160-dan yaxın Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnfomasiya İdarəsinin Arxiv uçot şöbəsinə müraciət edərək aşağıdakı sənədləri təqdim etməlidirlər.

- səxsiyyət vəsiqəsi;
- təhsil haqqında sənədən əsl;
- hərbi bilet (kişilər üçün);
- əmək kitabçası (olanlar üçün)

Əlavə məlumat üçün əlaqə telefonu: (012) 570-70-80

Baş Əməliyyat və Statistik İnfomasiya İdarəsi

## AZƏRBAYCAN RESPUBLİKASININ DAXİLİ İŞLƏR NAZIRLIYI NÖVBƏTCİ HİSSƏLƏRİ İDARƏETMƏ XİDMƏTİNİN «102» XİDMƏTİ-ZƏNG MƏRKƏZİNDE VAKANT OLAN 10 (ON) KİCİK RƏİS HEYƏTİ VƏZİFƏLƏRİNƏ XİDMƏTƏ QƏBULLA ƏLAQƏDAR MÜSABIQƏ ELAN EDİR

Müsabiqədə «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə» ilə müəyyən edilmiş şərtlərə cavab verən, yaşı 20-dən 25-dək, boyu 160 santimetrdən yuxarı olan, özü və yaxın qohumları məhkum olunmamış, Azərbaycan Respublikasının dövlət ali təhsil məssisələrini bitirmiş, Bakı şəhərində yaşayış yeri üzrə qeydiyyatda olan, Azərbaycan Respublikasının qadın vətəndaşları iştirak edə bilərlər.

Namızadaların sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlanmış səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanılaraq, kompüter və rabitə avadanlıqları ilə işləmək qabiliyyətinə malik, ali

- səxsiyyət vəsiqəsi;
- ali təhsil haqqında diplom;
- əmək kitabçası (olanlar üçün).

Müsabiqə qaliblərinə Azərbaycan Respublikası DİN-in kadrları tərkibinə daxil edilərək müvafiq xüsusi rütbə verilməklə ilkin olaraq, 700 manat aylıq təminat xərcliyi ödəniləcək, habelə qanunvericiliklə müüyyən olunmuş qaydada onların daxili işlər orqanları əməkdaşlarına şamil olunan bütün imtiyazlardan istifadə hüququ olacaq.

Əlavə məlumat üçün əlaqə telefonları: (012

Dövlətçilik tariximizdə əbədi iz qoyan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi təkcə ölkəmizdə deyil, dünyanın hər bir yerində təntənə ilə qeyd olunur.

Sevindirici haldür ki, tariximizin bu səhifəsi alımlarımız, xüsusilə gənc tədqiqatçılarımız tərəfindən yenidən araşdırılır, tarixi gerçəkliliklər gün üzünə çıxır.

Elə bu günlərdə DİN-in Polis Akademiyasının "İctimai elmlər" kafedrasının baş müəllimi, polis kapitanı, tarix üzrə fəlsəfə doktoru Rəşad Qasımovun müəllifi olduğu "Azərbaycan Xalq Cümhuriyyəti-Osmanlı münasibətləri"

## CÜMHURİYYƏT TARİXİMİZ TƏDQİQATLARDA

adlı monoqrafiyasının təqdimatı da bunu deməyə əsas verir.

Tədbiri giriş sözü ilə açan Akademiyanın rəisi, polis general-majoru Nazim Əliyev bildirdi ki, 2018-ci ilin "Cümhuriyyət il" elan edilməsi, yeni, fundamental əsərlərin çapı və bù istiqamətdə atılan bütün addimlər ölkə rəhbərimizi tariximiz, tarixi şəxsiyyətlərimizə sevgisinin bariz nümunəsidir.

N.Əliyev əsərin çoxillik elmi araşdırmalarının nəticəsi

O, "icəridə dünyani görmüşdü". Etdiyi əmələ görə azadlıqla məhrum edildikdən sonra tənyanılar deyirdi ki, daha başı daşdan-daşa dayib, yaqın ki, azadlığı çıxan kimi halal qazanıb, halal yeyər, "Yüz ölçüb, bir biçər"...

Amma yanılmışdır. Axi atalar gözləyib: "Qozbeli qəbir düzəldər"...

Qızımın evindən plazma televizorun və bir çox möşət əsyasının uğurlanması ilə bağlı polisə müraciət edən Abasxanlı kənd sakini Atlas Rəhimovun şikayət ərizəsinin "ayağı düşərlə"

Elçin Əzizov yaşadıqları mənzillərdən mühüm bir tarixi dövrə aid olan mis qabların, digər möşət əşyalarının



çox sağ olun, mən ağır oyrənmış" deməkələ cavab verib zorla da olsa, gülümşədi.

Əməliyyatçıları işsə israrlıydılar. Könlüsüz-könlüsüz onurlarla dəmir qəbulu məntəqəsinə gölərən yolda necə qaçıb qurtulmağın planını cizsa da fikrindən vəz keçdi. Belə, doğrudan da kömək edirlər. Müşəlmanlıq deyil, niyə özünü şübhəli aparsın ki...

Kissələrin içindən çıxanlar zəngin bir "xəzinə"ydi...

Sonra monoqrafiyanın geniş müzakirəsi keçirildi.

Aytən Tahirova,  
polis leytenantı

## "DƏMİR YEYƏN" ADAM

oldu. Dalbadal oğurluq faktları ilə bağlı edilən müraciətləri əməliyyat müşavirəsində şəxsi heyəti diqqətindən təqdim etdirən Ağuş RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Fəxrəddin Abbasov tərəfindən cinayətlərin bir nəşərin dəstxəti olduğunu bildirdi...

Rəisi görməyi israr edən, "Hər o qazana baxanda anam yadına düşündür, onda bişən yeməklərdən anamın ətri golirdi", -deyən rayon sakini Eynulla Piriyevin göz yaşlarını böyükənərək, o zaman vətəndaşın polisə heç bir güvənci qalmayaqdaqı...

Pirhəsənli kəndindən Hasil Mirzəyev, Nazim Abdullayev, Fikrət Tarverdiyev, Əlibala Əhmədov, Həzi Abışov,

oğurlanması ilə bağlı müraciətləri polisin sərənəsini daşırdı...

Əməliyyata rəhbərlik edən rəis müavini, polis mayoru Nizam Haqverdiyev əvvəller məhkum olunmuş şəxslərə nəzarətin xüsusilə gücləndirilməsini, rayon ərazisində kimlərin dəmir-dümələr alveri ilə məşgül olmasından barədə məlumatı dəqiqləşdirməyi CAB-in rəisi, polis polkovnik-leytenantı Sübhə Səmədova dənə-dənə tapşırıdı. Əgər tövədirilən cinayətlərin üstü açılmasağı, o zaman vətəndaşın polisə heç bir güvənci qalmayaqdaqı...

Əməliyyatçıları: "Deyəsən, yükün ağrıldı, kömək edək" təklifi: "Yox,

Deməyə sözü qalmamışdı. Onu sübutlara birlikdə söbəyə görtürdilər. Zərərçəkmişlərdən bir neçə də dəvət olundu. Anasından yadigar qalan əzikük qazanı görüb tənyanı Eynullanın göz yaşları işsə ürəyi dəmir kimi qaralımsı, azadlığının qənimən çevrilmiş Ələsgərovə zərrə qədər təsir etmədi. Həc nə olmamış kimi başını aşağı salıb hətta gülümşədi...

Araşdırmalarından sonra məlum oldu ki, bu "dəmir yeyən" iżi itirmək üçün uğradığı mis qabları, dəmir əşyaları Ağşadan Kürdəmərə aparılmışdır.

Hafiz Təmərov,  
polis mayoru

Təhsil namizədlərə DİN-in seçmə komissiyası tərəfindən müsahibə aparılacaq.

Müsabiqəni müvəffəqiyyətlə keçmiş əməkdaşın təhsil göndərilərək, onun xidmət yeri üzrə tutduğu vəzifədə saxlanılmaqla təhsil müsəssəsinə ezam edilməsi, həmin vəzifə üzrə əmlak və maliviyə təminatının ödənilməsi şartlı həyata keçirilir. Əməkdaşların təhsil və qalması xərcləri Rusiya Federasiyasının federal büdcəsi hesabına həyata keçirilir.

Müsabiqədə iştirak etmək istəyən əməkdaşlar iyun ayının 25-dək birbaşa rəsədləri vəzifəsindən təqdimatı təqdim etməlidir. Əməkdaşların təhsil və qalması xərcləri Rusiya Federasiyasının federal büdcəsi hesabına həyata keçirilir.

Müsabiqədə iştirak etmək istəyən əməkdaşlar iyun ayının 25-dək birbaşa rəsədləri vəzifəsindən təqdimatı təqdim etməlidir. Əməkdaşların təhsil və qalması xərcləri Rusiya Federasiyasının federal büdcəsi hesabına həyata keçirilir.

Daha ətraflı məlumatı nazirliyin Baş Kadrılar İdarəsinin Təhsil-təlim, ixtisasatırma şöbəsinə

(012)590-99-74, (012) 590-98-16 əlaqə telefonları vəzifəsi ilə almaq olar.

### Daxili işlər organları əməkdaşlarının nəzərinə!

#### AZƏRBAYCAN RESPUBLİKASININ DAXİLİ İSLƏR NAZIRLIYI BEYNƏLXALQ ƏMƏKDAŞLIQ İDARƏSİNDE VAKANT OLAN 2 (İKİ) İNSPEKTOR

#### 2018/2019-cu TƏDRİS İLİ ÜÇÜN RUSİYA FEDERASIYASI

#### DAXİLİ İSLƏR NAZIRLIYININ ASAGIDAKİ TƏHSİL

#### MUƏSSİSƏLƏRİNDE ƏYANI TƏHSİL ÜÇÜN NAMİZƏDLƏRİN

#### SEÇİMİNƏ DAİR MÜSABIQƏ ELAN EDİR:

-Rusiya Federasiyası DİN-in idarəetmə Akademiyasında-yanı, təhsil müddəti 2 il olan personalın idarəetməsi istiqaməti üzrə magistraturada təhsilsə 1-qəbul yeri üçün;

-Rusiya Federasiyası DİN-in V.Y. Kiköt adına Moskva Universitetində -yanı, təhsil müddəti 3 il olan hüquqşünaslıq istiqaməti üzrə adyunkturada elmi-pedaqoji kadr hazırlığına -2 qəbul yeri üçün müsabiqə elan olunur.

Qəbulu namizədlər - daxili işlər organlarının orta və böyük rəis heyəti vəzifələrindən aži 3 il xidmət edən, ali hüquq təhsilli (adyunkturaya bakanlar vəzifələri istisna olmaqla), xidmətdə məsəbət karakterizə olunan, geniş dənizgörüş və analitik düşüncəyə malik, fiziki cəhdətdə sağlam və hazırlıqlı, rus dilində təhsil almış və ya bu dili sərbəst bilən, qüvvədə intizam cəzası və ya 35-dən yuxarı olmayan əməkdaşlar sırasından seçilir.

Baş Cinayət Axtarıçı İdarəsinin rəisi Arzu Daşdəmirov və şəxsi heyəti Kəlbəcər RPŞ-nin rəisi Həxverdi Əkbərova atası

**KOROĞLU ƏKBƏROVUN**  
vəfatından kədərləndiyini bildirir və dərin həznlə başsağlığı verir.

Xətai RPŞ-nin rəisi Muradəli Babayev və şəxsi heyəti Həxverdi Əkbərova atası

**KOROĞLU ƏKBƏROVUN**  
vəfatından kədərləndiyini bildirir və dərin həznlə başsağlığı verir.

Sabunçu RPŞ-nin rəisi Eldar İlyasov və şəxsi heyəti Həxverdi Əkbərova atası

**KOROĞLU ƏKBƏROVUN**  
vəfatından kədərləndiyini bildirir və dərin həznlə başsağlığı verir.

Binəqədi RPŞ-nin rəisi Namiq İsmayılov və şəxsi heyəti Həxverdi Əkbərova atası

**KOROĞLU ƏKBƏROVUN**  
vəfatından kədərləndiyini bildirir və dərin həznlə başsağlığı verir.

Suraxan RPŞ-nin rəisi Namiq Həsənov və şəxsi heyəti Həxverdi Əkbərova atası

**KOROĞLU ƏKBƏROVUN**  
vəfatından kədərləndiyini bildirir və dərin həznlə başsağlığı verir.

Ağdaş RPŞ-nin rəisi Rəsmən Mustafayev və şəxsi heyəti Həxverdi Əkbərova atası

**KOROĞLU ƏKBƏROVUN**  
vəfatından kədərləndiyini bildirir və dərin həznlə başsağlığı verir.

Xəzər RPŞ-nin rəisi Azər Muradov və şəxsi heyəti Həxverdi Əkbərova atası

**KOROĞLU ƏKBƏROVUN**  
vəfatından kədərləndiyini bildirir və dərin həznlə başsağlığı verir.

Abşeron RPŞ-nin rəisi Şəhriyar Səmərli və şəxsi heyəti Həxverdi Əkbərova atası

**KOROĞLU ƏKBƏROVUN**  
vəfatından kədərləndiyini bildirir və dərin həznlə başsağlığı verir.

**KOROĞLU ƏKBƏROVUN**  
vəfatından kədərləndiyini bildirir və dərin həznlə başsağlığı verir.

**KOROĞLU ƏKBƏROVUN**  
vəfatından kədərləndiyini bildirir və dərin həznlə başsağlığı verir.

**KOROĞLU ƏKBƏROVUN**  
vəfatından kədərləndiyini bildirir və dərin həznlə başsağlığı verir.

**KOROĞLU ƏKBƏROVUN**  
vəfatından kədərləndiyini bildirir və dərin həznlə başsağlığı verir.

**KOROĞLU ƏKBƏROVUN**  
vəfatından kədərləndiyini bildirir və dərin həznlə başsağlığı verir.

**KOROĞLU ƏKBƏROVUN**  
vəfatından kədərləndiyini bildirir və dərin həznlə başsağlığı verir.

**KOROĞLU ƏKBƏROVUN**  
vəfatından kədərləndiyini bildirir və dərin həznlə başsağlığı verir.

**KOROĞLU ƏKBƏROVUN**  
vəfatından kədərləndiyini bildirir və dərin həznlə başsağlığı verir.

**KOROĞLU ƏKBƏROVUN**  
vəfatından kədərləndiyini bildirir və dərin həznlə başsağlığı verir.

**KOROĞLU ƏKBƏROVUN**  
vəfatından kədərləndiyini bildirir və dərin həznlə başsağlığı verir.

**KOROĞLU ƏKBƏROVUN**  
vəfatından kədərləndiyini bildirir və dərin həznlə başsağlığı verir.

**KOROĞLU ƏKBƏROVUN**  
vəfatından kədərləndiyini bildirir və dərin həznlə başsağlığı verir.

**KOROĞLU ƏKBƏROVUN**  
vəfatından kədərləndiyini bildirir və dərin həznlə başsağlığı verir.

**KOROĞLU ƏKBƏROVUN**  
vəfatından kədərləndiyini bildirir və dərin həznlə başsağlığı verir.

**KOROĞLU ƏKBƏROVUN**  
vəfatından kədərləndiyini bildirir və dərin həznlə başsağlığı verir.

**KOROĞLU ƏKBƏROVUN**  
vəfatından kədərləndiyini bildirir və dərin həznlə başsağlığı verir.

**KOROĞLU ƏKBƏROVUN**  
vəfatından kədərləndiyini bildirir və dərin həznlə başsağlığı verir.

**KOROĞLU ƏKBƏROVUN**  
vəfatından kədərləndiyini bildirir və dərin həznlə başsağlığı verir.

**KOROĞLU ƏKBƏROVUN**  
vəfatından kədərləndiyini bildirir və dərin həznlə başsağlığı verir.

**KOROĞLU ƏKBƏROVUN**  
vəfatından kədərləndiyini bildirir və dərin həznlə başsağlığı verir.

**KOROĞLU ƏKBƏROVUN**  
vəfatından kədərləndiyini bildirir və dərin həznlə başsağlığı verir.

**KOROĞLU ƏKBƏROVUN**  
vəfatından kədərləndiyini bildirir və dərin həznlə başsağlığı verir.

**KOROĞLU ƏKBƏROVUN**  
vəfatından kədərləndiyini bildirir və dərin həznlə başsağlığı verir.

**KOROĞLU ƏKBƏROVUN**  
vəfatından kədərləndiyini bildirir və dərin həznlə başsağlığı ver